



## **Baytarlıq** haqqında

### **Azərbaycan Respublikasının Qanunu**

Bu qanun Azərbaycan Respublikasında **baytarlıq** fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin **baytarlıq** (**baytarlıq**-sanitariya) sağlamlığını, dövlət **baytarlıq** nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

## *I fəsil. Ümumi müddəalar*

### *Maddə 1. Əsas anlayışlar*

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. **baytarlıq**—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi;

1.0.2. **baytarlıq** fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, **baytarlıq** nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü;

1.0.3. **baytarlıq** təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi;

1.0.4. **baytarlıq** (**baytarlıq**-sanitariya) qaydaları—[müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən hazırlanan, **baytarlıq** normativləri əsasında **baytarlıq** tədbirlərinin aparılması qaydasını müəyyən edən və **baytarlıq** fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlər;

1.0.5. **baytarlıq** preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan **baytarlıq** təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr;

1.0.6. **baytarlıq** preparatlarının dövlət qeydiyyatına alınması—[müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən **baytarlıq** preparatlarının, onlara aid sənəd və

materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada **baytarlıq** preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış *qeydiyyat şəhadətnaməsinin* verilməsi;

1.0.7. **baytarlıq** preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeyd alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş **baytarlıq** preparatlarının siyahısı;

1.0.8. **baytarlıq** preparatlarının dövriyyəsi—**baytarlıq** preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;

1.0.9. **baytarlıq** sənədləri—dövlət **baytarlıq** nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət **baytarlıq** nəzarətində olan yüklərə və obyektlərə verilən **baytarlıq** (**baytarlıq**-sanitariya) rəyləri, **baytarlıq** arayışları, şəhadətnamə və sertifikatları;

1.0.10. identifikasiya—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və **baytarlıq təyinatlı bioloji preparatlar** istehsalçılarınin uçota alınması (kodlaşdırılması);

1.0.11. dövlət **baytarlıq** nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, **baytarlıq** preparatları, yem və yem əlavələri;

1.0.12. *fərdi **baytarlıq** təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən **baytarlıq** fəaliyyəti;*

1.0.13. *özəl **baytarlıq** təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi şəxslər (**baytarlıq** klinikaları və s.) tərəfindən həyata keçirilən **baytarlıq** fəaliyyəti.*

## **Maddə 2. **Baytarlıq** haqqında Azərbaycan Respublikasının qanunvericiliyi**

**Baytarlıq** haqqında Azərbaycan Respublikasının qanunvericiliyi [Azərbaycan Respublikasının Konstitusiyasından](#), bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

## **Maddə 3. **Baytarlığın** əsas vəzifələri**

3.0. **Baytarlığın** əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq;

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək;

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.4. dövlət **baytarlıq** nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada **baytarlıq** (**baytarlıq**-sanitariya) təhlükəsizliyini təmin etmək və **baytarlıq** nəzarətini həyata keçirmək;

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük, saxlanma, satış və digər yerlərdə **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən edilmiş qaydada keçirmək;

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, **baytarlıq** preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

3.0.7. **baytarlıq** və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;

3.0.8. **baytarlıq** elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin təsərrüfatlarda tətbiqini, **baytarlıq** mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında iştirak etmək;

3.0.9. **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının **baytarlıq** (**baytarlıq**-sanitariya) tələblərini hazırlamaq;

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

#### ***Maddə 4. Azərbaycan Respublikasında **baytarlıq** xidmətinin quruluşu***

Azərbaycan Respublikasında **baytarlıq** xidməti dövlət və qeyri-dövlət **baytarlıq** xidmətlərindən ibarətdir.

#### ***Maddə 5. **Baytarlıq** fəaliyyəti ilə məşğul olmaq hüququ***

5.1. **Baytarlıq** fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

5.2. Azərbaycan Respublikasında **baytarlıq** fəaliyyəti ilə **baytarlıq** ixtisası üzrə ali və orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər.

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (**baytarlıq** mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında **baytarlıq** fəaliyyəti ilə məşğul ola bilərlər.

5.4. Fərdi **baytarlıq** təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır.

5.5. Özəl **baytarlıq** təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və **baytarlıq** preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar.

## **II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi**

### **Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri**

6.0. **Baytarlıq** sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. **baytarlıq** sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;

6.0.2. **baytarlıq** sahəsində normativ hüquqi aktlar qəbul etmək;

6.0.3. dövlət **baytarlıq** xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və səlahiyyətlərini müəyyənləşdirmək;

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək;

6.0.5. profilaktikasını, diaqnostikasını və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək;

6.0.6. karantin və digər məhdudiyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq etmək;

6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin rejimini müəyyən etmək;

6.0.8. epizootiya əleyhinə fəvqəladə komissiyalar yaratmaq;

6.0.9. dövlət **baytarlıq** nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət **baytarlıq** nəzarətinin təşkili qaydalarını müəyyən etmək;

6.0.10. dövlət **baytarlıq** xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək;

6.0.11. **baytarlıq** fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək;

6.0.12. **baytarlıq** xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;

6.0.13. **baytarlıq** sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, **baytarlıq** fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

6.0.14. **baytarlıq** fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək;

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

## **Maddə 7. Dövlət **baytarlıq** xidməti**

7.1. Dövlət **baytarlıq** xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının **baytarlıq** sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan **baytarlıq** (**baytarlıq**-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir.

7.2. Dövlət **baytarlıq** xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri dövlət **baytarlıq** müfəttişləri, baş dövlət **baytarlıq** müfəttişlərinin müavinləri, dövlət **baytarlıq** müfəttişləri hesab edirlər.

7.3. Müvafiq icra hakimiyyəti orqanının işçiləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edirlər.

7.4. Dövlət **baytarlıq** müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilən möhürləri ola bilər.

## **Maddə 8. Dövlət **baytarlıq** xidmətinin hüquq və vəzifələri**

8.1. Dövlət **baytarlıq** xidmətinin aşağıdakı hüquqları vardır:

8.1.1. **baytarlıq** sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;

8.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni **baytarlıq** preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına dair rəy vermək;

8.1.3. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan **baytarlıq** preparatlarının, o cümlədən heyvan və insanlar üçün ümumi olan **baytarlıq** təyinatlı (məşayiətedici və ya istifadə təlimatlarında **baytarlıq**da tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə müəyyən edilmiş qaydada vermək;

8.1.4. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə (*dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla*) qanunla müəyyən edilmiş qaydada dövlət **baytarlıq** nəzarətini həyata keçirmək;

8.1.5. *dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)*, bazarlarda, yarmarkalarda və sərğilərdə, istehsal və satış yerlərində dövlət **baytarlıq** nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət **baytarlıq** (**baytarlıq**-sanitariya) nəzarəti təşkil etmək;

8.1.6. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək;

8.1.7. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş qaydada məhdudiyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə qanunvericiliyə uyğun qaydada karantin qoyulması üçün təklif vermək və digər tədbirlər görməsi barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata məlumat vermək;

8.1.8. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu— karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

8.1.9. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək və onların səmərəli istifadəsinə nəzarət etmək;

8.1.10. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı və emalı müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmokoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;

8.1.11. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan fiziki şəxslərin uçotunu aparmaq və onlardan lazımi məlumatlar almaq;

8.1.12. baytarlıq sahəsində beynəlxalq normaları və epizootiya vəziyyətini nəzərə almaqla elmi əsaslara uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək;

8.1.13. başqa dövlət orqanlarının baytarlıq xidmətlərini və baytarlıq sahəsində sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək və qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.1.14. qonşu ölkələrin dövlət baytarlıq xidməti orqanları ilə sərhəd bölgəsində heyvan xəstəliklərinin profilaktikası məqsədi ilə əməkdaşlıq barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlamaq;

8.1.15. qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək və onlarla əməkdaşlığı həyata keçirmək;



8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

8.2. Dövlət **baytarlıq** xidmətinin vəzifələri aşağıdakılardır:

8.2.1. **baytarlıq** sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək, heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.2.2. profilaktikasi, diaqnostikasi və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin, karantin və digər məhdudiyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını hazırlamaq;

8.2.3. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikasi, diaqnostikasi, müalicəsi və ləğv edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq **baytarlıq** tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən qorumaq;

8.2.4. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhəlinin qorunmasını təşkil etmək və informasiya mübadiləsi aparmaq, metodik seminarlar keçirmək;

8.2.5. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə **baytarlıq** xidmətinin həyata keçirilməsini təmin etmək;

8.2.6. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirmək və idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin **baytarlıq** (**baytarlıq**-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada *öz səlahiyyətləri daxilində* yoxlamaq və müvafiq **baytarlıq** sənədi vermək;

8.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi aparmaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərlə xəstələnmə və ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan qaldırılması və profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq üçün [müvafiq icra hakimiyyəti orqanına](#) təqdim etmək;

8.2.8. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən **baytarlıq** qanunvericiliyinə əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.9. **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini, saxlanması, daşınması və istifadə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkil etmək;

8.2.10. dövlət **baytarlıq** nəzarətində olan yüklərin (*dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla*) idxalına və ixracına, onların ölkə daxilində daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada **baytarlıq** nəzarətini həyata keçirmək;

8.2.11. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan **baytarlıq** preparatlarına, ləvazimatlara, alətlərə və digər vasitələrə olan tələbatı müəyyənləşdirmək və təklifləri [müvafiq icra hakimiyyəti orqanına](#) təqdim etmək;

8.2.12. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı **baytarlıq** preparatlarının ehtiyatını yaratmaq;

8.2.13. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə **baytarlıq** xidməti göstərilməsini təşkil etmək və xəstəliklərə qarşı **baytarlıq** tədbirlərinin aparılmasına qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.14. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın, **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı **baytarlıq** (**baytarlıq**-sanitariya) baxımından standartlara, texniki şərtlərə və **baytarlıq** tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək və həyata keçirmək;

8.2.15. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsullar emal edən müəssisələrin, bazarların, xammal anbarlarının, heyvanların suvarılması mənbələrinin, köç yollarının və dayanacaqlarının **baytarlıq** (**baytarlıq**-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin **baytarlıq** ekspertizasının aparılmasını təmin etmək;

8.2.16. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada **baytarlıq** sahəsində identifikasiya işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;

8.2.17. **baytarlıq** təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların, **baytarlıq** sahəsində uçot və hesabat formalarının və digər normativ sənədlərin qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğun hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək;

8.2.18. **baytarlıq** elminin inkişafı, **baytarlıq** mütəxəssislərinin hazırlanması, onların ixtisaslarının artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və **baytarlıq** sahəsində elmi-tədqiqatların aparılmasına sifarişlər verilməsində iştirak etmək;

8.2.19. **baytarlıq** fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin məqsədli istifadəsini təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına alınmış **baytarlıq** preparatları və avadanlıqlarının saxlanması, daşınmasına və istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək;

8.2.20. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq **baytarlıq** təcrübəsindən qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl edilməsini səlahiyyətləri daxilində təmin etmək;

8.2.21. respublikada keçiriləcək **baytarlıq** tədbirləri, Azərbaycan Respublikasının **baytarlıq** qaydaları, normaları və digər normativ hüquqi aktları barədə məlumatların maraqlı şəxslərə təqdim edilməsini təşkil və təmin etmək;



[8.2.22.](#) əhali arasında **baytarlıq** maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək;

8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

### ***Maddə 9. Başqa dövlət orqanlarında **baytarlıq** xidməti***

9.1. Başqa dövlət orqanlarının **baytarlıq** xidmətləri bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq:

9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini həyata keçirirlər;

9.1.2. bu orqanların **baytarlıq** nəzarətində olan obyektlərində **baytarlıq** (**baytarlıq**-sanitariya) tədbirlərini həyata keçirirlər;

9.1.3. [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən keçirilən **baytarlıq** tədbirlərində iştirak edirlər və qanunvericiliklə müəyyən olunan digər **baytarlıq** fəaliyyəti ilə məşğul olurlar.

9.2. Başqa dövlət orqanlarının **baytarlıq** xidmətləri **baytarlıq** tədbirlərinin, **baytarlıq** (**baytarlıq**-sanitariya) nəzarəti də daxil olmaqla təşkili və yerinə yetirilməsində Azərbaycan Respublikasının **baytarlıq** qanunvericiliyini rəhbər tutur, **baytarlıq** uçotu və hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada və formada [müvafiq icra hakimiyyəti orqanına](#) təqdim edirlər.

9.3. Başqa dövlət orqanlarının **baytarlıq** xidmətləri dövlət **baytarlıq** nəzarəti funksiyasını yerinə yetirmirlər.

### ***Maddə 10. Bələdiyyələrin **baytarlıq** sahəsində hüquqları***

10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada **baytarlıq** təbabəti ilə məşğul ola bilərlər.

10.2. Dövlət **baytarlıq** xidməti bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş **baytarlıq** tədbirlərinin həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə bilər. Bu zaman bələdiyyələr müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri hesabına məqsədli fondlar yarada və yerli büdcədən vəsait ayıra bilərlər.

## ***III fəsil. Dövlət **baytarlıq** nəzarəti***

### ***Maddə 11. Dövlət **baytarlıq** nəzarətinin əhatə dairəsi***

11.1. Dövlət **baytarlıq** nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən **baytarlıq** qanunvericiliyinin icra edilməsinə dair [müvafiq icra hakimiyyəti orqanının](#) həyata keçirdiyi hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

11.2. Dövlət **baytarlıq** nəzarəti aşağıdakıları əhatə edir:

11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən **baytarlıq** qanunvericiliyinin tələblərinə əməl olunmasını;

11.2.2. **baytarlıq** tədbirlərinin təşkili və onların yerinə yetirilməsini;

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq üçün **baytarlıq** tədbirlərinin *öz səlahiyyətləri daxilində* təşkilini və həyata keçirilməsini;

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı müəssisələrində, həmçinin daşınması zamanı **baytarlıq** (**baytarlıq**-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsini;

11.2.5. dövlət **baytarlıq** nəzarəti obyektlərinin və **baytarlıq** (**baytarlıq**- sanitariya) vəziyyətinin təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan **baytarlıq** tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini;

11.2.6. büdcə vəsaiti hesabına alınmış **baytarlıq** preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

11.2.7. müəyyən edilmiş qaydada **baytarlıq** uçotu və hesabatının aparılmasını və onların təqdim edilməsini;

11.2.8. **baytarlıq** qanunvericiliyinin pozulmasına görə [Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsində](#) nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara göndərilməsini.

## ***Maddə 12. Dövlət **baytarlıq** nəzarəti obyektləri***

12.0. Dövlət **baytarlıq** nəzarətinin obyektləri aşağıdakılardır:

12.0.1. heyvanlar və onların genetik materialları;

12.0.2. heyvan xəstəliklərinin törədiciləri;

12.0.3. heyvan mənşəli məhsullar və xammal, **baytarlıq** preparatları, yem və yem əlavələri, patoloji material və ya diaqnostika, **baytarlıq** (**baytarlıq**- sanitariya) ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri;

12.0.4. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizası üçün istifadə edilən **baytarlıq** və zoogigiyena təyinatlı materiallar və atributlar;

12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s;

12.0.6. hüquqi və fiziki şəxslərin **baytarlıq** sahəsində fəaliyyət göstərdikləri obyektlər;

12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadə üçün nəzərdə tutulan istehsal binaları və ərazilər;

12.0.8. heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş əraziləri;

12.0.9. *öz səlahiyyətləri daxilində* baytarlığa dair uçot və hesabat sənədləri, sertifikat, şəhadətnamə, arayış, baytarlığın (**baytarlıq**-sanitariya) rəyi, ekspertiza aktı, dövlət **baytarlıq** nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, daşınması və emalına aid normativ-texniki sənədlər, **baytarlıq** sahəsində digər normativ sənədlər.

### ***Maddə 13. Dövlət **baytarlıq** müfəttişlərinin aktları***

13.1. Dövlət nəzarəti nəticəsində dövlət **baytarlıq** müfəttişləri öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:

13.1.1. **baytarlıq** sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması;

13.1.2. dövlət **baytarlıq** nəzarəti obyektlərinin **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.3. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinfeksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəsi və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə qərarı qəbul edilənə kimi qüvvədə qalır);

13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi;

13.1.6. hüquqi və fiziki şəxslərin **baytarlıq** qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi;

13.1.7. dövlət **baytarlıq** nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında **baytarlıq** (**baytarlıq**-sanitariya) tələblərinin pozulması *hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən* qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülmə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət **baytarlıq** nəzarətinin həyata keçirilməsi;

13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi.

13.2. Dövlət **baytarlıq** müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi qaydası [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

13.3. Dövlət **baytarlıq** müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.

13.4. Dövlət **baytarlıq** müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən məsuliyyət daşıyırlar.

#### ***Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik heyvan xəstəliklərindən qorunması***

14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət **baytarlıq** nəzarətini həyata keçirmək üçün ~~dövlət sərhədində~~ qanunvericiliklə müəyyən edilmiş qaydada (*dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla*) **baytarlıq** nəzarəti məntəqələri təşkil edilir. *Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində **baytarlıq** nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət **baytarlıq** xidməti ilə əlaqələndirirlər.*

14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına yalnız onlar **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan götürüldükdə yol verilir.

14.3. Dövlət **baytarlıq** nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq **baytarlıq** sertifikatı tərtib edilir.

14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində (götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi)

daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir.

14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin dövlət **baytarlıq** orqanı həmin məhsulların insanların istifadəsi üçün yararlı olduğunu təsdiq etsin və bu məhsullara **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq **baytarlıq** sertifikatları versin.

14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış müvafiq beynəlxalq **baytarlıq** sertifikatı ilə təmin edilməlidirlər.

14.7. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.

~~14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin daşınmasına yalnız **baytarlıq** nəzarəti məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində **baytarlıq** nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.~~

14.9. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən **baytarlıq** (**baytarlıq**-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

## **Maddə 15. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin daşınmasına **baytarlıq** nəzarəti**

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət **baytarlıq** nəzarətində olan yüklərin daşınmasına **baytarlıq** nəzarəti bu yüklərin tranziti (*dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla*) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.

15.2. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin tranzitinə **baytarlıq** nəzarəti aşağıdakıları əhatə edir:

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün dövlət **baytarlıq** nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına beynəlxalq müqavilələrdə nəzərdə tutulan **baytarlıq** sənədləri olduqda və **baytarlıq** (**baytarlıq**-sanitariya) qaydalarına əməl edildikdə icazə verilməsini;

15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun daxil olduğu və çıxdığı məntəqələri göstərməklə müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini;

15.2.3. tranzit ölkə kimi beynəlxalq **baytarlıq** sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda *dövlət baytarlıq müfəttişi tərəfindən* heyvanlara qanunla müəyyən edilmiş qaydada **baytarlıq** (**baytarlıq**-sanitariya) baxışı keçirilməsini (*dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla*);

15.2.4. **baytarlıq** nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədiciyi ilə yoluxmuş olması, habelə beynəlxalq **baytarlıq** sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət **baytarlıq** müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilməsini;

15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması haqqında idxal edən ölkənin məlumatlandırılması.

15.3. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına **baytarlıq** nəzarəti aşağıdakıları əhatə edir:

15.3.1. dövlət **baytarlıq** nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət **baytarlıq** müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini;

15.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət **baytarlıq** müfəttişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmasını;

15.3.3. dövlət **baytarlıq** nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq müqavilələrin tələb və tövsiyələrinə uyğun hazırlanmasını və istifadə olunmasını.

15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri **baytarlıq** qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə *gömrük orqanı tərəfindən* məcburi dezinfeksiya edilməlidirlər.

15.5. Dövlət **baytarlıq** nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla, [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

## **Maddə 16. Bazarlarda dövlət **baytarlıq** nəzarəti**

16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət **baytarlıq** nəzarətinin aparılması məcburidir.

16.2. Bazarlarda dövlət **baytarlıq** nəzarətini dövlət **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizası laboratoriyaları həyata keçirirlər.

16.3. Bazarlarda dövlət **baytarlıq** nəzarəti aşağıdakıları əhatə edir:



16.3.1. dövlət **baytarlıq** nəzarətində olan yüklərin onlara verilən **baytarlıq** sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış keçirmək;

16.3.2. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasından keçirmək;

16.3.3. **baytarlıq** normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim etmək və ya məhsulun (ətın, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoymaq;

16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək.

16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət **baytarlıq**-ekspertiza laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər.

16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarında və dövlət **baytarlıq** (**baytarlıq**-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir.

16.6. Ticarət obyektlərinin sahibləri **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar.

16.7. Bazarlarda **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən azı üç il işləmiş və müvafiq hazırlığı olan qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş **baytarlıq** mütəxəssisləri apara bilərlər.

16.8. **Baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasının aparılması qaydası [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

16.9. Mülkiyyət formasından asılı olmayaraq, dövlət **baytarlıq** nəzarəti və **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasını aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq, **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasını laboratoriyalarına **baytarlıq** normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar.

## ***Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışına dövlət **baytarlıq** nəzarəti***

17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində **baytarlıq** nəzarəti məcburidir.

17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə

sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir.

17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və **baytarlıq** normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün **baytarlıq** istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət **baytarlıq** müfəttişlərinə **baytarlıq** nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada lazım olan şəraiti yaratmağa borcludurlar.

17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət **baytarlıq** nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və **baytarlıq** normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən təsdiq edilir.

#### **Maddə 18. **Baytarlıq** preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət **baytarlıq** nəzarəti**

18.1. **Baytarlıq** preparatları, yem və yem əlavələrinin istehsalı, idxalı, ixracı, daşınması, satışı və tətbiqi dövlət **baytarlıq** nəzarətindədir.

18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş **baytarlıq** preparatları, yem və yem əlavələri idxal və ixrac edə bilirlər. Qeydiyyatdan keçməmiş **baytarlıq** preparatları, yem və yem əlavələri Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.

18.3. **Baytarlıq** preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

**18.4.** Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında qeydiyyata alınmayan **baytarlıq** preparatları, yem və yem əlavələrinin idxalına, onların istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icazə verilir.

18.5. **Baytarlıq** preparatlarının dövlət reyestrində qeydə alınmış xarici **baytarlıq** preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra **baytarlıq** normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə [müvafiq icra hakimiyyəti orqanının](#) müəyyən etdiyi qaydada icazə verilir.

18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan **baytarlıq** preparatları, yem və yem əlavələrinin **baytarlıq** normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfdən müəyyən edilir, onların tətbiqinə [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir və dövlət **baytarlıq** nəzarəti altında həyata keçirilir.

#### **IV fəsil. **Baytarlıq** təbabətinin təşkili**

**Maddə 19. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri**

19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır:

19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək;

19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək;

19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpa və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək;

19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək;

19.0.5. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada identifikasiya və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək;

19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət baytarlıq nəzarəti orqanlarına vaxtında məlumat vermək;

19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək və müfəttişlər gələndə kimi, xəstəliyə şübhəli heyvanları təcrid etmək;

19.0.8. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq;

19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək;

19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək;

19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün **baytarlıq** müfəttişlərinin tələblərini yerinə yetirmək;

19.0.12. **baytarlıq** baxışından keçirilməyən, **baytarlıq** (**baytarlıq**-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarında heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada **baytarlıq** (**baytarlıq**-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək;

19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və **baytarlıq** normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən **baytarlıq** sənədləri olduqda məşğul olmaq;

19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək.

## **Maddə 20. **Baytarlıq** tədbirləri**

20.1. **Baytarlıq** tədbirləri iki hissədən ibarətdir:

20.1.1. **baytarlıq** (**baytarlıq**-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin qarşısını almaq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin saxlanma şəraitini **baytarlıq** qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə aparılan profilaktiki və **baytarlıq** (**baytarlıq**-sanitariya) tədbirləri;

20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin ləğvi və qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan tədbirlər.

20.2. **Baytarlıq** tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir.

## **Maddə 21. Karantin və məhdudiyət tədbirləri**

21.1. Karantin və məhdudiyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq edilir.

21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsi asılı olaraq, xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət **baytarlıq** müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət **baytarlıq** müfəttişinin təqdimatı əsasında [müvafiq icra hakimiyyəti orqanının](#) qərarı ilə karantin və ya məhdudiyət tədbirləri tətbiq edilir. Karantin və məhdudiyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

21.3. Karantin və məhdudiyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə görülməsi zəruri olan kompleks **baytarlıq** tədbirləri bu Qanunun, **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın sənədlərinə uyğun aparılır.

21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərğilərin, dövlət **baytarlıq** nəzarətinə cəlb edən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti qanunla müəyyən edilmiş qaydada müvəqqəti dayandırıla bilər.

21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və **baytarlıq** nəzarəti postları qoyula bilər. Onların sayını və yerləşdirilməsini [müvafiq icra hakimiyyəti orqanı](#) müəyyən edir.

21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks **baytarlıq** tədbirləri həyata keçirildikdən sonra bu ərazidə [müvafiq icra hakimiyyəti orqanının](#) qərarı ilə karantin və ya məhdudiyət tədbirlərinin tətbiqi dayandırılır. **Baytarlıq** fəaliyyəti üçün qanunvericilikdə nəzərdə tutulan hallarda [müvafiq icra hakimiyyəti orqanının](#) karantinin götürülməsi barədə qərarında müəyyən məhdudiyət tədbirlərinin davam etdirilməsi göstərilə bilər.

## ***Maddə 22. Epizootiya əleyhinə fəvqəladə komissiyanın təşkili***

22.1. Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində, heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək üçün [müvafiq icra hakimiyyəti orqanları](#) epizootiya əleyhinə fəvqəladə komissiyalar yaradırlar.

22.2. Fəvqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısının alınması və ləğvinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fəvqəladə və əvvəlcədən nəzərə alınmayan hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

22.3. Epizootiya əleyhinə fəvqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən bu Qanuna müvafiq olaraq tənzimlənir.

## ***Maddə 23. **Baytarlıq** normativləri***

23.1. **Baytarlıq** normativləri (**baytarlıq** (**baytarlıq**-sanitariya) və ya zoogigiyena normaları) əhalinin və heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan **baytarlıq** və **baytarlıq** (**baytarlıq**-sanitariya) amillərini xarakterizə edən kəmiyyət və keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir.

23.2. **Baytarlıq** normativləri obyektiv və əsaslandırılmış epizootik monitoring keçirmək, **baytarlıq** (**baytarlıq**-sanitariya) sağlamlığına nail olmaq üçün **baytarlıq** tədbirlərinin həcmi və xarakterini planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi, yayılması və ləğv edilməsi imkanlarını proqnozlaşdırmaq üçün əsasdır.

23.3. **Baytarlıq** normativləri **baytarlıq** qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar əsasında **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla müəyyən edilir və [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən təsdiq edilir.

23.4. **Baytarlıq** normativlərinə əməl edilməsi **baytarlıq** sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

#### ***Maddə 24. Karantin və ya məhdudiyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən ziyanın ödənilməsi***

24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsiindən asılı olaraq, qanunla müəyyən olunmuş qaydada götürülməli, məhv edilməli və ya qanunla təsdiq etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya təkrar emal edilməlidir.

24.2. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin siyahısı [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, **baytarlıq** preparatlarını, yem və yem əlavələrinin götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan xəstəliklərinin siyahısı [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

24.4. Heyvanlarının və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər [müvafiq icra hakimiyyəti orqanının](#) müəyyən etdiyi qaydada və şərtlərlə almaq hüququna malikdirlər.

24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.

24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən, əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər [müvafiq icra hakimiyyəti orqanının](#) müəyyən etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi ziyanın əvəzini almaq hüququna malikdirlər.

24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət **baytarlıq** nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi [müvafiq icra hakimiyyəti orqanları](#) ilə razılaşdırılaraq, [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.

#### ***Maddə 25. Heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması***

Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət **baytarlıq** nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.



**Maddə 26. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması, emalı və satışı obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin identifikasiyası**

26.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada identifikasiyasının aparılması məcburidir.

26.2. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun ucbotunu aparmaq üçün onların identifikasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

**V fəsil. Qeyri-dövlət baytarlıq xidməti**

**Maddə 27. Qeyri-dövlət baytarlıq xidmətinin quruluşu**

27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baytarlıq sahəsində sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq təbabəti və əczaçılıq müəssisələri, hüquqi şəxs yaratmadan fərdi baytarlıq təbabəti praktikası və baytarlıq əczaçılıq üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.

27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə bilməz.

**Maddə 28. Özəl baytarlıq təbabəti müəssisələrinin fəaliyyəti**

28.1. Özəl baytarlıq təbabəti müəssisələri və bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslər dövlət baytarlıq nəzarətinin səlahiyyətinə aid olan məsələlərdən başqa, qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq təbabəti sahəsində digər fəaliyyət növləri ilə məşğul ola bilərlər.

28.2. Özəl baytarlıq təbabəti müəssisələri zəruri hallarda müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən baytarlıq tədbirlərinə həmin özəl baytarlıq təbabəti müəssisələrinin razılığı əsasında cəlb edilə bilərlər.

28.3. Özəl baytarlıq təbabəti müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müvafiq ərazi bölməsində ucbota durduqdan sonra fəaliyyət göstərə bilərlər.

**Maddə 29. Özəl baytarlıq təbabəti müəssisələrinin hüquq və vəzifələri**

29.1. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı hüquqları vardır:

29.1.1. karantin və ya məhdudiyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri istisna olunmaqla, başqa heyvan xəstəliklərinə və zəhərlənmələrə diaqnoz qoymaq və müalicə işi ilə məşğul olmaq;

29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə məsləhətlər vermək;

29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin təhlükə obyektinə gətirilməsi və oradan çıxarılmasının məhdudlaşdırılması və ya dayandırılmasını tələb etmək;

29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yemlərlə heyvanların yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin heyvanların yem rasionundan çıxarılmasını heyvan sahibindən tələb etmək və bu barədə dərhal dövlət **baytarlıq** orqanına məlumat vermək;

29.1.5. xidmət etdiyi müəssisələrdə **baytarlıq** və **baytarlıq** (**baytarlıq**-sanitariya) tələblərinə və normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və xammal istehsalı, tedarüku və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərdən tələb etmək;

29.1.6. [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən təsdiq edilmiş dövlət nümunəvi **baytarlıq** uçot və hesabat sənədləri blanklarından istifadə etmək və həmin blanklar barədə dövlət **baytarlıq** orqanına məlumat vermək.

29.2. Özəl **baytarlıq** təbabəti müəssisələrinin aşağıdakı vəzifələri vardır:

[29.2.1.](#) **baytarlıq** təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət **baytarlıq** orqanında uçota durmaq;

29.2.2. öz fəaliyyətində **baytarlıq** qanunvericiliyini rəhbər tutmaq, **baytarlıq** və **baytarlıq** (**baytarlıq**-sanitariya) tələblərinə və normativlərinə əməl etmək;

29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə dövlət **baytarlıq** orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;

29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı dövlət **baytarlıq** orqanına və onun yerli bölmələrinə köməklik göstərmək;

[29.2.5.](#) qanunvericiliklə müəyyən olunmuş formada və qaydada **baytarlıq** tədbirlərinin yerinə yetirilməsi barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət **baytarlıq** orqanının yerli bölmələrinə hesabatlar təqdim etmək;

29.2.6. fəaliyyət göstərdiyi obyektə istehsal edilən heyvan mənşəli məhsulların və xammalın, istifadə edilən yem və yem əlavələrinin **baytarlıq** (**baytarlıq**-sanitariya) normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək.

### ***Maddə 30. Fərdi **baytarlıq** təbabəti praktikasının həyata keçirilməsi***

30.1. **Baytarlıq** ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi **baytarlıq** təbabəti praktikası ilə məşğul ola bilərlər.

30.2. Fərdi **baytarlıq** təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu Qanuna və bu Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata keçirirlər.

## **VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi**

### **Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri**

31.0. **Baytarlıq** preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

31.0.1. Azərbaycan Respublikasında **baytarlıq** preparatları istehsalı proqramını hazırlamaq və həyata keçirmək;

31.0.2. **baytarlıq** preparatları istehsalına, daşınmasına və saxlanmasına dair standartlarını və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;

31.0.3. **baytarlıq** preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək;

31.0.4. **baytarlıq** preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;

31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və ölkədə **baytarlıq** sağlamlığını təmin etmək üçün lazım olan **baytarlıq** preparatlarının tədarükünə dövlət sifarişini vermək;

31.0.6. **baytarlıq**da istifadə olunan bioloji və güclü təsiredici **baytarlıq** preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydasını müəyyənləşdirmək;

31.0.7. **baytarlıq** preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;

31.0.8. **baytarlıq** preparatlarının alınmasına və istehsalına ayrılan büdcə təxsisatlarının səmərəli istifadəsinə nəzarət etmək;

31.0.9. **baytarlıq** preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

### **Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsinə hüquqi və fiziki şəxslərin iştirakı**

**Baytarlıq** preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə **baytarlıq** ixtisası üzrə ali və orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.

### **Maddə 33. Baytarlıq preparatlarının istehsalı, satışı, idxalı və ixracı**

33.1. Azərbaycan Respublikasında **baytarlıq** preparatlarının istehsalı ilə məşğul olan müəssisələr keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa,

istehsalat şəraitinə, texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. Müəssisə istehsal etdiyi **baytarlıq** preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. İstehsal olunan hər bir **baytarlıq** preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır və bu barədə *qeydiyyat şəhadətnaməsi* verilir.

**33.2.** Azərbaycan Respublikasında dövriyyəyə buraxılan **baytarlıq** preparatları qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq sertifikatla malik olmalı, markalanmalı, qablaşdırılmalı, müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında **baytarlıq** təyinatlı olması göstərməli, habelə preparatın istifadəsi təlimatı Azərbaycan dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti və digər məlumatlar olmalıdır.

**33.3.** **Baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə tutulan, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü təsirə malik preparatların satışı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər.

**33.4.** **Baytarlıq** təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş və [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən icazə almış hüquqi şəxslər məşğul ola bilərlər.

**33.5.** **Baytarlıq** preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki tələblərə uyğun şəraiti olan hüquqi şəxslər **baytarlıq** preparatlarının satışı ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola bilərlər.

**33.6.** **Baytarlıq** preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq müvafiq istehsal və elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və **baytarlıq** təchizatı anbarları, pərakəndə satışını isə **baytarlıq** aptekləri həyata keçirirlər.

**33.7.** Narkotik vasitələrin, *psixotrop maddələrin və onların prekursorlarının* **baytarlıq** təbabətində tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

**33.8.** **Baytarlıq**da istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan **baytarlıq** preparatlarının siyahısı [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən təsdiq edilir.

**33.9.** Azərbaycan Respublikasında qeydiyyatdan keçən **baytarlıq** preparatlarının idxalını və ixracını hüquqi və fiziki şəxslər [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla həyata keçirirlər.

#### **Maddə 34. *Baytarlıq* preparatlarının daşınması və saxlanması**

**Baytarlıq** preparatlarının tranziti, ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki şərtlərə və tələblərə riayət edilməklə həyata keçirilir. **Baytarlıq** preparatlarının saxlanması və daşınması qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

#### **Maddə 35. *Baytarlıq* preparatlarının ehtiyatı**

35.1. **Baytarlıq** preparatlarının ehtiyatı heyvanların xüsusi təhlükəli xəstəlikləri siyahısına daxil edilmiş xəstəliklərin epizootiya ocağının ləğv edilməsində və yayılması təhlükəsinin qarşısının alınmasında istifadə edilən və vaxtaşırı təzələnen müəyyən miqdar **baytarlıq** preparatlarından ibarətdir.

35.2. **Baytarlıq** preparatlarının ehtiyatı dövlət büdcəsinin vəsaiti hesabına tədarük edilən **baytarlıq** preparatlarından yaradılır.

35.3. **Baytarlıq** preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

## ***VII fəsil. Baytarlığın elmi və kadr təminatı və **baytarlıq** xidmətinin maliyyələşdirilməsi***

### ***Maddə 36. **Baytarlıq** sahəsində elmi tədqiqatlar***

36.1. **Baytarlıq** sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları [müvafiq icra hakimiyyəti orqanı](#) ilə razılaşdırılmalıdır.

36.2. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş **baytarlıq** preparatlarının, yem və yem əlavələrinin **baytarlıq** normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyadan keçirilməlidirlər.

36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitər xəstəlik törədicilərinin ştammları **baytarlıq**da istifadə edilən və saxlanılan ştammların Milli Kolleksiyasında saxlanılmalıdır.

36.4. Mikroorqanizm və parazitər xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti qaydaları [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən müəyyən edilir.

36.5. **Baytarlıq** sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədən kənar vəsaitləri və könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr hesabına maliyyələşdirilir.

### ***Maddə 37. **Baytarlıq** mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması***

37.1. **Baytarlıq** mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

37.2. **Baytarlıq** mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasının planlaşdırılması və həyata keçirilməsi proqramı [müvafiq icra hakimiyyəti orqanı](#) ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.

### ***Maddə 38. **Baytarlıq** sahəsində elmi tədqiqatlar***

**Baytarlıq** sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi üçün [müvafiq icra hakimiyyəti orqanı](#) tərəfindən zəruri olan tədbirlər həyata keçirilir.

## ***Maddə 39. Baytarlığın maliyyə təminatı***

39.1. **Baytarlıq** sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir:

39.1.1. **baytarlıq** sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma xərcləri;

39.1.2. [müvafiq icra hakimiyyəti orqanının](#) təsdiq etdiyi siyahı üzrə heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım olan epizootiya əleyhinə xərclər, dövlət *sərhədinin buraxılış* məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası, **baytarlıq** preparatlarının ehtiyatının yaradılması və saxlanması xərcləri;

39.1.3. [müvafiq icra hakimiyyəti orqanının](#) təsdiq etdiyi siyahıya uyğun olaraq heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi xərcləri;

39.1.4. [müvafiq icra hakimiyyəti orqanının](#) təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi ilə əlaqədar onların sahiblərinə dəyən zərərin ödənilməsi;

39.1.5. baytarlığın elmi təminatı;

39.1.6. Milli Kolleksiya saxlanılan mikroorqanizmlərin, parazitər xəstəliklərin törədiciyəri və keçiricilərinin ştammlarının saxlanma xərcləri;

39.1.7. Azərbaycan Respublikasının üzvü olduđu **baytarlıq** sahəsində müvafiq beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri;

39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata keçirilən digər **baytarlıq** tədbirlərinin xərcləri.

39.2. [Müvafiq icra hakimiyyəti orqanının](#) müəyyən etdiyi qaydada və şərtlərlə dövlət **baytarlıq** nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı tədbirləri maliyyələşdirir:

39.2.1. ölkədə istehsal olunan və idxal edilən **baytarlıq** preparatları, yem və yem əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və nəzarət xərcləri;

39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət **baytarlıq** nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin identifikasiyası (kodlaşdırılması) xərcləri;

39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinfeksiyası, deratizasiyası (*məcburi dezinfeksiya, dezinfeksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla*) və heyvan mənşəli məhsulların və xammalın **baytarlıq** (**baytarlıq-sanitariya**) ekspertizası xərcləri;



39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi xərcləri;

39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada **baytarlıq** sənədlərinin verilməsi xərcləri.

39.3. **Baytarlıq** şəhadətnaməsinin, sertifikatının və **baytarlıq** preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir.

## **VIII fəsil. **Baytarlıq** haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli**

### **Maddə 40. **Baytarlıq** haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət**

40.1. **Baytarlıq** haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

40.2. **Baytarlıq** haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

### **Maddə 41. Mübahisələrin həlli**

**Baytarlıq** haqqında qanunvericiliyin pozulması və **baytarlıq** fəaliyyəti ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən məhkəmə qaydasında həll edilir.

## **IX fəsil. Beynəlxalq əməkdaşlıq və yekun müddəaları**

### **Maddə 42. **Baytarlıq** sahəsində beynəlxalq əməkdaşlıq**

**Baytarlıq** sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

### **Maddə 43. Beynəlxalq müqavilələr**

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə **baytarlıq** sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

### **Maddə 44. Qanunun qüvvəyə minməsi**

44.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

44.2. Bu Qanun qüvvəyə mindiyi gündən «**Baytarlıq təbabəti haqqında**» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il,

№ 21, maddə 312, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57) qüvvədən düşmüş hesab edilsin.

*Azərbaycan Respublikasının Prezidenti*

*İlham ƏLİYEV*

*Bakı şəhəri, 31 may 2005-ci il*

*№ 922-IIQ*

*«Azərbaycan» qəzetində dərc edilmişdir (31 avqust 2005-ci il, № 201)  
(«VneshExpertService» LLC).*

*«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 682) («VneshExpertService» LLC).*

*7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 543-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 584-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 890-IIIQD nömrəli; 4 dekabr 2009-cu il tarixli, 926-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).*

© VneshExpertService LLC